

TÜRKİYƏDƏ NEÇƏ MƏSCİD VAR?

Türkiyə Dəyanət İşləri Bakanlığı ölkədə 82 min 693 məscidin olduğu haqda açıqlama yayıb. Ən çox məscid İstanbuldadır - 3 min 113, ən az isə Tuncelidədir 117. Qurumun məlumatına əsasən, son 10 ildə 7 min 324 məscid artıb. On ilə öncə 75 min 369 məscid olubsa, indi onların sayı 82 min 693-dür.



NORVEÇDƏ AZAN OXUNMASINA İCAZƏ VERİLMİŞDİR

İsveçin Stokholm bələdiyyəsi tarixi bir qərara imza atmış, ölkədə minarədən azan oxunmasına icazə verilmişdir

Bundan sonra Stokholmdakı Türkiyə Dini İşlər İdarəsinin dəstəyi ilə inşa edilən Fittja məscidinin minarəsindən cümə günləri azan veriləcəkdir.

Botkyrka İslam mədəniyyət dərnəyinin rəhbəri İsmayıl Okur məscid minarəsindən cümə günləri səsgücləndirici ilə azan verilməsinə dair bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə məclisinin üzvləri

tərəfindən müraciət müsbət cavablandırmışlar.

Yalnız miqrant axınına qarşı olan İsveç Demokrat Partiyasının bələdiyyə məclisində təmsil olunan 3 nəfər üzv razı olmamışdır. Onların fikrincə, azanın ucadan səsləndirilməsi İslam dininin təbliğatını aparmış olacaqdır

VİLNÜSDƏ MƏSCİD TİKİLƏCƏKMİ?

Artıq bir neçə onillikdir ki, köhnə məscidin yerində Vilnüs Universitetinin Kimya, Nəzəri Fizika və Astronomiya İnstitutunun binaları tikilir

Buna görə də, müsəlman icması Vilnüsün başqa bir yerində onlara 2 hektarlıq yer ayrılmasını xahiş edir.

Litva müsəlmanlarının müftisi Romas Yakubauskas deyir ki, sahə məsələsi ilə əlaqədar özünüidarə orqanları ilə danışıqlar aparılır. R.Yakubauskas demişdir: "Məscidi Vilnüsün özündə tikmək istərdik, ucqarda yox. Əsas odur ki, məscidin yolu rahat olsun,

ərazinin qarşısında evlər olmasın".

Müftinin sözlərinə görə, indi müsəlmanlar Vilnüsdə müftilikdə ibadət edirlər. Təqribən əlli adam yığışır - yerli müsəlmanlar, tələbələr, turistlər və qonaqlar. Bəzən gələnlərin heç də hamısı ora sığışa bilmir.

Litvada dörd məscid vardır – Kaunasda, Nemejisdə, Sorok Tatar kəndində və Rayjyayda.

MÜSƏLMANLARI TERRORÇU ADLANDIRAN ŞİRKƏT ÜZR İSTƏDİ

Hadisə Avstriyada baş verib

Doğan xəbər agentliyinin verdiyi xəbərə görə, Avstriyada müsəlmanların terrorçu adlandırılan "Star Wars" PC oyununu hazırlayan şirkət, edilən çox saylı etirazdan sonra müsəlmanlardan üzr istəyib.

Bununla əlaqədar ictimaiyyətə açıqlama edən Avstriya Türk Mədəniyyət cəmiyyəti, şirkətin etirazlardan sonra rəsmən üzr istədiyini bildirib.

Verilən açıqlamada bildirilib ki, İstanbulda yerləşən Ayasofiya məscidini xristian monastırı olaraq insanlara təbliğ olunmasının qarşısı hələki alınmadığı üçün bununla əlaqədar addımlar atılacaq.

Qeyd edək ki, Avstriyanın "Lego" oyun şirkəti "Star Wars" adlı oyunda müsəlmanları terrorçu olaraq təqdim etmişdi.

MOSKVADA İSLAM TARİXİ SƏRGİSİ KEÇİRİLİB

Moskvada martın ilk günlərində Puşkin adına dövlət incəsənət muzeyində Allahın 99 adının təsvirinin də nümayiş etdirildiyi sərgi keçirilib



Rusiya mətbuatının verdiyi xəbərə görə, Rusiya Mədəniyyət nazirliyinin dəstəyi ilə keçirilmiş sərgidə bəzi İslami əsərlər nümayiş etdirilib. Sərgidəki tarixi əsərlər arasında Abbasilər dövrünə aid Qurani - Kərim, Azərbaycan və İran İslam Respublikasına aid nəqqaşlıq və xəttatlıq nümunələri, Orta əsrlərə aid kasalar ziyarətçilərə təqdim olunmuşdur. Ümumilikdə, sərgidə tamaşacılar 100-dən çox tarixi əsər göstərilmişdir.



ERMƏNİ YAZIÇININ NALAYİQ ƏMƏLİ

İstanbul məhkəməsi Sevan Nişanyana qarşı iddia qaldırır

Türkiyədə yaşayan erməni yazıçı, jurnalist və linqvist Sevan Nişanyan öz saytında Məhəmməd Peyğəmbəri təhqir edən məqalə yerləşdirib.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumatlara görə, məqalə ilə bağlı Sevan Nişanyana qarşı İstanbul məhkəməsi iddia qaldırır. Yazıçı dini

dəyərləri təhqir etməkdə günahlandırılır.

Yaxın günlərdə Nişanyanın İstanbulun cinayət işləri üzrə məhkəməsinə çağırılacağı bildirilir. Erməni jurnalistə qarşı irəli sürülən ittiham çərçivəsində o, 9 aydan 1,5 ilə qədər azadlıqdan məhrum edilə bilər.

ŞRİ-LANKA MÜSƏLMANLARI “HALAL”DAN İMTİNA EDİB

Şri-Lankanın müsəlman icması üzərinə «halal» markası vurulan ərzaqlardan imtina etməyi qərara alıb

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar bu addımı ölkə ictimaiyyətinin harmoniyasını saxlamaq üçün atdıqlarını bildirib. Onlar hesab edirik ki, şəriət qaydalarına uyğun ərzaqların setrifikatlaşdırılması Şri-Lankadakı müsəlman olmayan 90 faizinin haqqının tapdanmasına səbəb olur, bu isə ölkədə etnik

qruplararası gərginliyi artırır.

Bir müddət öncə ölkənin buddist monaxları “halal məhsullara” boykot aksiyası təşkil edib. Hakimiyyətin bir çox üzvü müsəlmanları dəstəkləyib və buddist rahiblərinin demarşını qınayıb.

NİDERLANDDA İSLAM İLAHİYYATI FAKÜLTƏSİ FƏALİYYƏTƏ BAŞLADI

Bu fakültədə minlərlə müsəlman təhsil alır



İslamazeri.az-ın "Haber7"-ə istinadən verdiyi xəbərə görə, Rotterdam İslam Universitetinin “İslam ilahiyatı” kafedrası Niderland Akkreditasiya Komitəsinin qərarı ilə rəsmi şəkildə tanınıb.

Rotterdam İslam Universiteti tərəfindən edilən yazılı açıqlamada, Niderland Akkreditasiya Komitəsinin 2010-cu ildə universitetin “İslam, Mənəvi Rəhbərlik, Magistr” kafedrasını tanıdığını xatırladılaraq, ölkənin təhsil ocaqlarındakı hər bir fakültənin ayrı-ayrılıqda akkreditasiyadan keçməli olduğunu bildirilib.

RAMZAN KADIROV QÜSDƏ MƏSCİDİ KİMLƏR ÜÇÜN TİKƏDİR?

Əbu-Qoşun meri Səlim Cabir iddia edir ki, bu kənddə yaşayanlar etnik çeçenlərdir

Çeçenistanın rəhbəri Ramzan Kadirovun təşəbbüsü ilə Qüdsün 10 kilometrliyində yerləşən Əbu-Qoş kəndində məscid inşa edilir. Anspress yazır ki, kəndin sakinlərinin çeçen köklü olduğu aşkarlandıqdan sonra Ramzan Kadirov məscid tikdirmək qərarına gəlib.

Əbu-Qoşun meri Səlim Cabir iddia edir ki, bu kənddə yaşayanlar etnik çeçenlərdir. Sakinlərin bir çoxunun çeçen olduğunu məhz bir neçə il əvvəl - mer Qroznıdan külli miqdarda maliyyə yardımı ilə qayıtdıqdan sonra eşidiblər. Yerli şüranın üzvü Xəlil Otman isə hesab edir ki, çeçen keçmişi ilə bağlı söhbətlər yalnız iqtisadi maraqlarla bağlıdır.

Buna baxmayaraq, mer öz fikrində israr edir. Onun sözlərinə görə, kənddə ərəblərə xas olmayan mavi gözlü və kürən insanların sayı çoxdur.



RUSİYADA MÜSƏLMANLARIN SAYI SÜRƏTLƏ ARTIR

Rusiya Federasiyasında pravoslav xristianların sayı azalır, müsəlmanlar isə sürətlə artır



Bu barədə Rusiyanın Levada-Centr Qeyri-Hökumət Araşdırma Təşkilatının keçirdiyi sorğuda deyilir. Sorğunun nəticələrinə əsasən, 74% rusiyalı özünü pravoslav xristian, 7%-i müsəlman, 1% insan isə özünü digər dinlərin (katolisizm, protestantizm, iudaizm və digər) nümayəndəsi hesab edir.

Eyni zamanda, 2009-cu ildən etibarən ölkədə pravoslavların sayı 6% azalıb, müsəlman isə, əksinə, 3% artıb. Üç il ərzində özünü heç bir dinə aid etməyən insanların sayı isə 8%-dən 10%-dək artıb, ateistlərin sayı isə 6%-dən 5%-ə enib. Sorğuda Rusiyanın 45 regionundakı 130 yaşayış məntəqəsindən olan 1600 rusiyalı iştirak edib. Cavabların sayı 100%-i ötür, çünki iştirakçılar eyni zamanda bir neçə variant seçmə hüququna malik olublar.

ABŞ KİLSƏSİNDƏN İSLAMOFOB ADDIM


*"First Grace" kilsəsində islam əleyhinə
konfrans keçirilmişdir*



Konfrans martın 17-də ABŞ-ın Ohayo ştatındakı "First Grace" kilsəsində təşkil olunmuşdur. "Yüksələn İslam" ("İslam Rising") adlı islamofob kitabın müəllifi Jim Murk konfransda islam və aktual qlobal məsələlər mövzusunda məruzə oxumuşdur.

HANSI XRİSTİAN LİDER "QURAN" I ÖPÜB?

Roma papası II İoann Pavel



Roma papası II İoann Pavel xristianlıqla islam arasındakı buzların əridilməsinə göstərdiyi səylərlə yadda qalıb. Pavel tarixdə ilk Roma papasıdır ki, 2001-ci ildə Suriyanın paytaxtı Dəməşqə səfəri zamanı məscidə girərək dua edib, hətta hamının gözü qarşısında Quranı da öpüb.